



Ultra Technologies Şirkəti

Etik Davranış Kodeksi

Verilmə tarixi: 02.05.2016
Buraxılış №. 004
Redaksiya tarixi : 05.08.2025

Təsdiq edən:

Məhəmməd Zülfüqarlı
Direktor



1. Giriş

1.1. Biznes Davranış Kodeksi

“Ultra Technologies” Şirkəti (bundan sonra Şirkət) biznes fəaliyyətini dürüstlük, etibarlılıq, qərəzsizlik, yüksək etik davranış və hüquq standartlarına sadıqlıq prinsiplərilə həyata keçirir. Biznes Davranış Kodeksi (bundan sonra “Kodeks”) Şirkətin işçilərinin (bundan sonra müvafiq olaraq “işçi” və ya “işçilər”) dəyərlərimizi və dürüstlüyü təbliğ etmək, həmçinin qeyri-qanuni əməllərin qarşısını almaq üçün nəzərdə tutulub.

Sənəddə Şirkətin etik davranış qaydaları ilə bağlı tələblər yer alır və bu qaydalar bütün işçilərə şamil edilir. Bu Kodeks Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa və digər müvafiq yerli qanunveriliyə, Əmək Məcəlləsinə istinadla, habelə, Böyük Britaniyanın Rüşvət Aktı (UK Bribery Act), Amerika Birləşmiş Ştatlarının Xarici Korrupsiya Təcrübələri haqqında Aktı (Foreign Corrupt Practices Act, FCPA) kimi beynəlxalq normalara və Beynəlxalq Biznesdə Xarici Dövlətlərin vəzifəli şəxslərin rüşvətçiliyinə qarşı mübarizə konvensiyasına (Foreign Corrupt Practices Act (FCPA), OECD Anti-Bribery Convention) uyğun qaydada hazırlanmışdır.

1.2. Kodeks kimə şamil edilir? – Ümumi müddəalar

Vəzifədən asılı olmayaraq bütün işçilər və Şirkət adından hərəkət edən hər bir şəxs iş fəaliyyəti və ya şirkətin maraqlarını təmsil etdiyi müddətdə bu Kodeksə əməl etməlidir. Şirkət ilə əməkdaşlıq edən təchizatçılar, müştərilər, nümayəndələr, agentlər, kontragentlər, müttəfiqlər, satıcılar, müşavirlər, məsləhətçilər və digər biznes tərəfdaşları və ya ortaqlardan bu Kodeksdə əks olunan yüksək etika standartlarına əməl etməsini gözləyirik.

Şirkətin nüfuzuna və ya etibarına mənfi təsir göstərəcək heç bir fəaliyyətə qoşulmamalısınız. İşçilər Kodeksin tələblərini təhrifsiz və dolğun anlamalıdır. İşə qəbul edilən hər bir şəxs Biznes Davranış Kodeksi üzrə məsul şəxs tərəfindən yazılı təsdiq yolu ilə Direktor tərəfindən təsdiq edilən bu qaydalarla tanış edilir. Bu Kodeks Şirkətdə yeni fəaliyyətə başlamış əməkdaşlar üçün vəzifə səlahiyyətlərinin icrası zamanı metodiki vəsait olaraq fəaliyyət istiqamətləndirilməsinin önəmli hissəsini təşkil edir.



Kodeksin nüsxələri, ona əməl etməli olan hər bir şəxsə birbaşa və ya Şirkətin rəqəmsal kommunikasiya resurslarında dərc edilməklə/paylaşılmaqla çatdırılır.

1.3. Kodeksin məqsədi və təsviri

Kodeks faydalı təlimatlar təmin etmək üçün nəzərdə tutulsa da, o, yarana biləcək bütün halları əhatə etmir və vəzifələrinizi yerinə yetirərkən rastlaşa biləcək hər bir hüquqi və ya etik məsələyə dair tam bələdçi deyil. Bu Kodeks eyni zamanda işçiləri suallar verməyə və, narahatlıqlarını ifadə etməyə və iş təcrübələri ilə bağlı müvafiq təkliflər irəli sürməyə təşviq edir. Siz həmçinin hər bir xüsusi vəziyyətə tətbiq oluna bilən Şirkətdə mövcud olan digər siyasət və prosedurları nəzərdən keçirməlisiniz. Kodeks işçilərdə etik davranış qaydalarının formalaşması və həmin qaydalara effektiv əməl olunmasını təmin etmək məqsədilə tərtib olunaraq, sağlam və innovativ korporativ mədəniyyətin, güclü komanda ruhunun yaradılmasına dair prinsipləri ehtiva edir.

Dürüslük və sağlam düşüncə bir hərəkətin bu Kodeksə uyğun olub-olmadığını qiymətləndirmək üçün mühüm əsasdır və sizdən gündəlik işgüzar fəaliyyətini həyata keçirərkən düzgün mühakimə yürütməyiniz, yüksək etik standartları qorumağınız və Şirkətin dəyərlərinə hörmət etməyiniz gözlənilir. İşçilərin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, həmçinin işçilərdən gözlənilən davranış barədə onların Biznes Davranış Kodeksinə uyğunluğunu qiymətləndirmək üçün vasitələr təqdim edən Kodeksdə ən önəmli keyfiyyət meyarı olaraq dürüslük və açıq fikirliliyi əsas götürür. Cari qanunvericilik normaları və ya digər struktur daxili təsdiqlənən siyasət sənədlərində olan müddəalar bu Kodeksdən fərqlənsə, yaxud Kodeksin implementasiyası barədə Sizdə sual yarandarsa növbəti atılacaq addımlar barədə müvafiq vəzifəli şəxslərdən (Rəhbərlik, Komanda Rəhbəriniz və ya İnsan Resursları Departamenti) təlimat alınmalıdır. Xoşagəlməz, qeyri-qanuni və ya qeyri-etik davranış bu Kodeksin müddələrinin pozulması kimi dəyərləndirilir. Şirkət bu Kodeksin faktiki və ya potensial pozuntularının qarşısını almaq üçün müvafiq intizam və qabaqlayıcı tədbirlər görülməsi məqsədilə bütün pozuntuları qeydə alır və müvafiq şəkildə məruzə edir.

1.4. Kodeksə riayət etmə

Şirkətin qəbul etdiyi Biznes Davranış Kodeksinə, habelə strukturdaxili istifadə üçün təsdiqlənmiş digər daxili prosedur siyasəti sənədlərinin tələblərinə riayət etməmə, bilərəkdən yanlış məlumatların verilməsi, şər və ya böhtan xarakterli iddiaların, məlumatların təqdim edilməsi intizam tədbirinin görülməsi üçün əsasdır. Kodeksə riayət etməmə halı işçinin işdən azad edilməsi və/və ya qanunla tənzimlənən müvafiq tədbirlərin görülməsi ilə nəticələnə bilər.

1.5. Güman edilən pozulmalar barədə məlumat vermə

Şirkətin (və ya Şirkətin adından çıxış edən hər hansı bir şəxsin) bu Kodeksə, AR qanunları, habelə, qayda və hüquqi normalar baxımından faktiki və ya ehtimal olunan



uyğunsuz davranışı barədə məlumatınız olduğu təqdirdə, bu barədə dərhal xəbər vermək öhdəliyiniz vardır. Məlumatı şifahi və ya yazılı qaydada (anaonimliyin qorunmasına dair arzunuz nəzərə alınmaqla) verə bilərsiniz. Şübhələrə dair bildirişlər müxtəlif vasitələrlə çatdırılır:

- İşçinin birbaşa komanda rəhbərinə ya idarəetmə üzvlərinə bildirməklə;
- Şirkətin Daxili uyğunluq üzrə menecerinə bildirməklə;
- Etika və uyğunluğa dair "Məlumatver" kanalı vasitəsilə bildirməklə ("Məlumatver" kanalı elektron poçt ilə fəaliyyət göstərir: məlumatver@ultra.az)

Şirkət hər birinizə qanunvericiliyin tələblərinə əməl edilməsinin əhəmiyyətini bir daha vurğulayır və törədilən qeyri-qanuni əməllər barədə məlumat verməyən şəxsə qarşı intizam tədbirinin tətbiq olunacağını diqqətinizə çatdırır. Qeyd edək ki, törədilən cinayət əməli və ya qanunsuzluq barədə məlumat verdiyiniz təqdirdə anonim qalma imkanınız vardır və sizdən şəxsiyyətinizi açıqlamaq tələb olunmur. Şirkət daxil olan məlumatların məxfiliyini təmin edir və könüllü şəkildə xoş niyyətlə məlumat verən şəxsləri intiqam xarakterli əməllərdən və ya təhdidlərdən qoruyur. İntiqam xarakterli əməllər və ya təhdidlər barədə məlumat dərhal verilməlidir və qanuna müvafiq qaydada intizam tədbirləri tətbiq edilməlidir. Hər hansı hadisə ilə bağlı intiqam əməlinə məruz qaldığınız təqdirdə, yuxarıda qeyd olunan kanallar vasitəsilə Şirkətə məlumat verilməlidir.

1.6. Təzyiq və ya təqibdən qoruma siyasəti

Şirkətin hər bir işçisi və ya əlaqəli şəxs etika və ya hüquq məsələləri ilə bağlı narahatlığını ifadə edə və ya suallarını ünvanlaya bilər. Eyni zamanda, Kodeksin faktiki və ya ehtimal olunan pozulması və ya məlum olan digər qeyri-etik və ya qeyri-qanuni hallar barədə məlumat vermək hər bir işçinin borcudur. Şirkətin tərəfindən şikayət edən, məlumat verən yaxud iddia irəli sürən istənilən şəxsə qarşı heç bir intiqam münasibətə yol verilmir, o cümlədən, təhdid, təqib və ya diskriminasiya, habelə, qanunla nəzərdə tutulan imtiyaz və ya haqqının ödənməməsi, işdən çıxarılma, aşağı vəzifəyə keçirmə və s. kimi hərəkətlər tamamilə qadağandır. Qanun və bu Kodeksin pozuntusu barədə məlumat verən şəxsə qarşı təzyiq və ya təqib əməlin (yaxud bildirilmiş pozuntunun araşdırılmasında köməklik göstərən şəxsə qarşı) özü də Kodeksin ciddi pozuntusu hesab olunur. Bu, hətta verdiyiniz məlumatın faktiki pozuntu olmadığı aşkar edildiyi hallara da tətbiq edilir, o şərtlə ki şikayət xoş məramla edilmişdir. Məlumat verən şəxsə qarşı təzyiq və ya təqib məqsədli əməl törədən hər bir şəxsə qarşı intizam tədbiri görülür, habelə, əmək münasibətlərinə son qoyula bilər.

1.7. İşçilərin öhdəlikləri

Bu Kodeksin və digər tənzimləyici sənədlərin, müvafiq qanunvericilik aktlarının tələblərinə əməl etməyiniz mütləqdir. Bu Kodeksi, Şirkətdəki fəaliyyətinizlə bağlı digər



təsdiqlənmiş tələbləri diqqətlə oxuyub anlamağınız və daxili uyğunluq təlimində iştirak etməyiniz vacibdir. Hər bir işçi bu Kodeks ilə tanış olub, əməl etmə öhdəliyini müvafiq qaydada hər il təsdiqləməlidir. Hər bir işçidən vəzifə təlimatına və səlahiyyətlərinə uyğun qaydada işini ən yüksək keyfiyyət səviyyəsində icra etmək, Şirkətin resurslarından təyinatına görə istifadə etmək, daxili və ya məxfi məlumatların qorumasında məsuliyyətli davranış, təhlükəsizlik və sağlamlıq mədəniyyətinə uyğun yaşam tərzinə əməl etmək gözlənilir. Belə ki, vəzifəsindən asılı olmayaraq hər bir işçi Şirkətin dəyərlərini bütün ictimai münasibətlərdə dəstəkləyib bu dəyərlərə uyğun davranış nümayiş edir. İşçi bu Kodeksin tələblərinin pozuntusuna yaxud başqa qeyri-etik davranışa şahid olduğu təqdirdə, bu barədə rəhbərliyə (və ya yuxarıda qeyd olunan əlaqə/kommunikasiya vasitəsilə) məlumat verməlidir ki, məsələyə çevik müdaxilə olunsun, Şirkətinin etibarını və etimadını qorunsun.

1.8. Rəhbər vəzifə tutan şəxslərin əlavə öhdəlikləri

Menecerlərin və rəhbər vəzifə tutan şəxslərin əlavə məsuliyyətləri olmaqla yanaşı, onlar həm də etik davranışın nümunəsini formalaşdırır. Rəhbər şəxs olaraq əmin olmalısınız ki, sizə həvalə edilmiş iş prosesi bu Kodeksə və digər tənzimləyici sənədlərə uyğun həyata keçirilir. Hər bir rəhbər şəxs, bu Kodeksin müddəalarının işçilər tərəfindən anlaşılmasına və əməl edilməsinə köməklik göstərməlidir. Rəhbər şəxslər bilavasitə tabeliyində olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməlidir. Onlar şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabeliyində olanlara təzyiq etməməlidirlər. Belə ki, birbaşa rəhbər vəzifəsini icra edən menecer müəyyən vəziyyətə düzgün münasibət barədə əmin deyildirsə, rəhbərliyə və ya Daxili uyğunluq üzrə menecerə məsləhət üçün müraciət etməlidir. Rəhbər davranış qaydalarının pozulmasına dair siqnallara heç bir halda laqeydlik göstərməməli, öz heyətindən tələb olunan təlimlərdə iştirakını və ehtiyac olduğu təqdirdə əlavə təlimatların təşkilini təmin etməlidir.

2. Etik və etibarlı iş mühiti

Şirkətdə iş mühiti şəffaf, hər bir şəxsə fərdi hörmət, etibarlı münasibətlərlə təmin olunur. Bütün əməkdaşlarımız biznesə töhfə vermək və gördükləri iş və biznesə verdiyi töhfələrə əsasən uğur qazanmaq üçün bərabər şansa malikdirlər. Əməkdaşın müvəffəqiyyəti gördüyü işin dəyərinə və biznesdə iştirakına əsasən qiymətləndirilir. Biz, əmək fəaliyyətimizdə ayrıseçkiliyə, təzyiqlərə yol vermirik və əməyin təhlükəsizliyi ən vacib məqamlardan biri kimi qiymətləndiririk.

2.1. Ədalətli davranış: Ayrıseçkiliyə yol verilməməsi

Fəaliyyətimiz bütün işçilərə vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənsəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə və ya siyasi baxışlarına görə ayrıseçkilik, təzyiq göstərmədən, bərabərlik və



ləyaqət prinsipi üzərində qurulmuşdur. Ədalətli münasibət - ayrıseçkiliyin qadağan edilməsi Şirkətin bərabərlik, etik davranış və cavabdehlik standartlarının təməlini təşkil edir. Hər bir insan, cinsindən, gender münasibətlərindən və ya özünü ifadəsindən, etnik mənsubiyyətdən, dinindən və digər inanclarından, əlillik statusundan və ya yaşından asılı olmayaraq bərabər hüquqlara və imkanlara malikdir. Bu prinsiplərə həmçinin Şirkət daxilində bərabər məşğulluq və karyera imkanları da daxildir. Heç bir ayrıseçkiliyə yol verilməyən iş mühitinin yaradılması və inklüziv davranış mədəniyyətinin nümayiş etdirilməsində aktiv rol oynamalısınız.

2.2. Təzyiq və təcavüz

Şirkətdə təzyiq, şiddət və təcavüzün hər hansı forması və ya digər təhqiramiz və təhqiredici davranış bu Kodekslə qadağan edilir. Bura cinsi qısnama, zorakılıq, arzuolunmaz cinsi irəliləyişlər, ayrı-seçkilik yaradan şərtlər, etnik mənsubiyyət, dini və ya irqi mənsubiyyət əsasında təhqiramiz zarafatlardan istifadə, münasib görülməyən ifadələr və digər qeyri-peşəkar davranışlar daxildir. Qısnama, tənqəgətirmə, irqçilik ifadələri, ayrı-seçkilik davranışı, nalayiq sözlər, şifahi aqressiya, fiziki aqressiya və ya hədələyici davranış, təhqir və seksual qısnama, davranış qaydalarının inzibati tədbir görülməsini tələb edən ciddi şəkildə pozulmasıdır. Şirkətdə işləyən hər bir şəxs, həmkarlarına, Şirkət ilə əlaqəli şəxslərə, müştərilərə, təchizatçılara, rəqiblərə, Şirkətin fəaliyyət göstərdiyi ölkə və icmalara qərəzsiz və hörmətlə yanaşmalıdır, və onlarla qanun çərçivəsində və etik çərçivədə nəzakətli münasibətlər qurmalıdır. Qeyd edək ki, sadalanan hər hansı təzyiq, təcavüz və ya başqa qeyri-müvafiq davranışlar barədə məlumat verməyiniz zəruridir. Şirkətdə təcavüz və ya digər təhqiredici davranışın şahidi olduğunuz təqdirdə, Sizdən bu barədə məlumat verməyiniz tələb olunur.

2.3. Sağlamlıq və təhlükəsizlik

Şirkət ofislərində və digər struktur bölmələrində çalışan hər bir əməkdaşı üçün iş mühitinin etibarlı və təhlükəsiz təşkilinə dair məsuliyyətini qəbul edir. Həmçinin, hər bir işçidən etibarlı, təhlükəsiz və sağlam iş mühitini təbliğ edib, nümunəvi korporativ mühitin yaradılmasına dair töhfə verməyi gözləyir. İş funksiyalarınızı icra edərkən davranış və təhlükəsizliklə bağlı Şirkət qaydalarına və qanunvericilik normalarının tələblərinə riayət etməyiniz xahiş olunur. Heç bir zaman özünüzün və digər insanların təhlükəsizliyini risk altına qoyacaq hər hansı şərt və ya tələblər altında işləməyin. Sağlamlıq, təhlükəsizlik və ya mühafizə məsələlərinə dair qayda yaxud prosedurların pozulması barədə birbaşa rəhbərinizə məlumat verin.

2.4. Uşaq əməyinin və məcburi əməyinin qadağan olunması

Şirkətdə müvafiq qanunvericilik tələblərinə və beynəlxalq konvensiya normalarına uyğun olaraq biznes fəaliyyətinin heç bir mərhələsində uşaq əməyinin istifadəsinə, uşaqlara



qarşı zorakılığa və güc tətbiqinə yol verilmir, uşaq əməyindən istifadə istismar olaraq dəyərləndirilir və qadağan edilir. AR Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Fəaliyyətimizdə, təchizatçılarımızın fəaliyyətində və ya əməkdaşlıq etdiyimiz digər hüquqi/fiziki şəxslərin fəaliyyətində qanunsuz, zorla və ya məcburi əməyə yol verilmir.

2.5. Dini və siyasi fəaliyyət

Şirkət işçilərin mövcud qanunvericiliyə uyğun qaydada, Şirkətin nüfuzundan, adından və əmlakından istifadə etmədən həyata keçirdiyi legitim dini və siyasi fəaliyyətinə hörmətlə yanaşır.

Dini və ya siyasi fəaliyyətlərdə iştirak etmək istədiyiniz halda (ianə, maliyyə yardımı, sponsorluq və sairə), bu Şirkətin nümayəndəsi kimi deyil, öz adınızdan icra edilməlidir. Lakin, bütün hallarda bu qəbildən fəaliyyətin vəzifə funksiyalarına potensial təsiri barədə birbaşa rəhbərinizi və ya Daxili uyğunluq üzrə meneceri xəbərdar etməlisiniz. İşçilər dini və siyasi fəaliyyətləri barədə fikirlərini açıq ifadə etmək hüququna malikdirlər, lakin, bu fikirlər Şirkət fəaliyyəti ilə əlaqədar olmadığını hər zaman bildirilməlidir. İşçilər Şirkətin fəaliyyət göstərdiyi hər bir yurisdiksiyada siyasi və dini töhfələri tənzimləyən bütün qanun və qaydalara riayət etməlidirlər.

3. Biznes davranış təcrübəsi – Koorporativ üslub

Şirkət öz işçilərindən və Şirkət adından fəaliyyət göstərən hər bir kəsdən əmək və məşğulluq təcrübələri, məxfilik, insan hüquqları, istehlakçıların müdafiəsi, əqli mülkiyyət, reklam, maliyyə, vergi, qiymətli kağızlar, rəqabət və ticarət, siyasi töhfələr, korrupsiya, çirkli pulların yuyulması, ətraf mühit, sağlamlıq və təhlükəsizliklə bağlı olanlar da daxil olmaqla (lakin bununla məhdudlaşmayaraq) bütün qüvvədə olan qanunlara və qaydalara əməl etmələrini gözləyir.

3.1. Anti-korrupsiya tədbirləri

Rüşvət və korrupsiya qeyri-qanuni və dəyərlərimizə zidd olan əməllərdir. Korrupsiya həm işçini, həm də şirkəti cərimə və cəzalara məruz qoya və şirkətin nüfuzuna xələl gətirə bilər. Biz birbaşa və ya dolayı yolla rüşvət və ya “Şirinlik” təklif etmək, ödəmək və ya almaqla və ya qeyri-etik, qeyri-qanuni hesab edilən və ya dürüstlük reputasiyamıza zərər vuran hər hansı digər vasitələrlə başqalarına təsir etməyə cəhd etmirik.

Şirkətdə korrupsiyanın bütün formalarına, o cümlədən rüşvətə, köməkçi bəxşislərə və nüfuz ticarətinə qətiyyətlə yol verilmir. Şirkət fəaliyyətini Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa, habelə, Böyük Britaniyanın Rüşvət Aktı (UK Bribery Act), və Amerika Birləşmiş Ştatlarının Xarici Korrupsiya Təcrübələri haqqında Aktı ((Foreign Corrupt Practices Act, (FCPA), OECD Anti-Bribery Convention) kimi beynəlxalq normalara uyğun qaydada qurur.



Biz işimizi açıq və şəffaf şəkildə aparırıq və üçüncü tərəflərlə münasibətdə dürüstlük tələblərimizə əməl edirik. Şirkətin standart müqavilə və sazişlərində təchizatçılardan mövcud qanun tələblərinə, düzgün hesabatlılıq və şəffaf reyesterin təşkili tələbi, habelə, rüşvətə qarşı və korrupsiyaya qarşı tədbir öhdəliklər əks olunmalıdır. Bir qayda olaraq, biznesi əldə etmək və ya saxlamaq, və yaxud rəqiblər üzərində doğru olmayan üstünlüyü təmin etmək məqsədilə pul və yaxud hər hansı digər dəyərli əşya vermək qanundan kənarıdır. Belə əməllər cinayət məsuliyyəti yaradır və ağır cərimələr və həbs cəzası nəzərdə tutur. Rüşvətخورluğun istənilən forması Şirkət tərəfindən mənəviyyata zidd və qəbul olunmaz əməl kimi dəyərləndirilir. Nəticə etibarilə, biznesin inkişafı və müvafiq prosedurların sadələşdirilməsi məqsədilə aparılan ödənişlər qanunla yol verilməsinə və yaxud qadağan olunmasından asılı olmayaraq qəbul edilməzdir. Şirkətin əməkdaşları rüşvət təklif etmir və ya rüşvət qəbul etmir. Belə bir halın şahidi olan əməkdaş dərhal yuxarıda qeyd olunan bildiriş kanallarına uyğun bu barədə rəhbərliyi məlumatlandırmalıdır. Əməkdaşın belə bir halı görməsi və rəhbərliyi bu hal barədə məlumatlandırmaması korrupsiyanı dəstəklənməsi kimi qiymətləndiriləcəkdir. Qeyd olunan prosedur tələblərinin pozulması qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə, habelə əmək münasibətlərinə xitam verilməsi ilə nəticələnə bilər. Əgər şəxsi və ya hər hansı ailə üzvünüzün fiziki təhlükəsizliyi, rifahı, sağlamlığı və ya həyatı əhəmiyyət daşıyan mövzularla bağlı təhdid altında sizdən ödəniş tələb edilərsə, bu, Kodeksin pozulması kimi qəbul olunmur, lakin, dərhal bu barədə müvafiq qaydada məlumat verilməli və sənədləşdirilməlidir.

3.2. Çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlər

Çirkli pulların yuyulması ayrı-ayrı şəxslər və ya təşkilatlar cinayət nəticəsində əldə edilmiş vəsaitin (pul vəsaiti, daşınmaz əmlak, qeyri-maddi mülkiyyət və s. resurslar) qeyri-qanuni vəsaitləri gizlətməyə və ya bu vəsaitləri leqal göstərməyə çalışdıqda baş verir. Terrorizmin maliyyələşdirilməsi terrorizm əməllərinin və ya təşkilatlarının dəstəklənməsi üçün qanuni və qanunsuz mənbələrdən vəsaitlərin təmin edilməsi, yığılması və ya tələb edilməsidir. Çirkli pulların yuyulması qeyri-qanunidir və beynəlxalq qanunlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qəti qadağandır. Şirkət çirkli pulların yuyulması hesab edilə biləcək hər hansı əməliyyatları qəti şəkildə qadağan edir və əməkdaşlarından istənilən şübhəli fəaliyyət barədə rəhbərliyi məlumatlandırmalarını tələb edir. Siz bütün ödəniş tələblərinin, biznes sazişlərinin hesabatını verməli və düzgün protokollar tərtib etməlisiniz. Şübhəli əməliyyatların və ya təchizatçının qeyri-adi vergi statusunun şahidi olduğunuz halda məlumat verməlisiniz. Təchizatçılar və podratçılar üçün dürüstlük və lazımi araşdırma tələblərinə riayət edilməlidir.

3.3. Dələduzluq

Məlumat da daxil olmaqla şirkətin əmlakının oğurlanması, Şəxsi mənfəət üçün şirkət imkanlarının mənimsənilməsi və ya istifadəsi, saxta mühasibat uçotu – mühasibat məqsədləri üçün tələb olunan hər hansı hesaba, qeydə və ya sənədə vicdansızlıqla



zərər vermək, təhrif etmək, gizlətmək və ya saxtalaşdırmaq, şirkət sənədlərinin saxtalaşdırılması və ya dəyişdirilməsi, şirkət qeydlərinin qəsdən məhv edilməsi və ya silinməsi, yaxud Şirkətə məxsus İT infrastrukturundan və proqram təminatından sui-istifadə ilə bağlı hər hansı qanunsuz fəaliyyət dələduzluq hesab edilir. Şirkətin bütün hesab kitabları, qeydləri, hesablari və maliyyə hesabatları dəqiq, lazımi şəkildə təfərrüatlı olmalı, Şirkətin və digər qüvvədə olan qanuni tələblərə uyğun olmalıdır. Hər bir işçi dələduzluq ehtimalını yaxud faktını aşkarladığı halda, bu barədə məlumat verməyə borcludur.

3.4. Ədalətli rəqabət

Şirkət rəqabətini qeyri-etik və ya qeyri-qanuni biznes təcrübələri ilə deyil, ədalətli və legitim dürüst yollarla, həmçinin, yüksək iş qabiliyyəti vasitəsilə aparır. Şirkət əməkdaşları öz səlahiyyətləri və əmək vəzifələri çərçivəsində rəqabətin qorunub saxlanması sahəsində Azərbaycan Respublikasının antiinhisar və digər müvafiq qanunvericiliyi və Şirkətin daxili sənədlərinin və malların, işlərin, xidmətlərin alınması zamanı qarşı tərəflərin seçilməsi tələblərini bilməli və onlara əməl etməlidirlər.

Şirkət etik biznes standartları əsasında şəffaf rəqabət mühitinə maneə olan və antiinhisar fəaliyyət və rəqabət haqqında qanunvericiliyin tələblərinə zidd olacaq rəqiblərlə sövdələşmələrə girmir. Mülkiyyət hüququ ilə qorunan məlumatlara sahib olmaq və ya istifadə etmək məqsədimiz yoxdur. Rəqiblərimiz və ya tərəfdaşlarımızın rəqiblərilə bağlı həssas məlumatları qanuni yolla əldə etdiyimiz halda, bu məlumatları yalnız qanunun icazə tanıdığı formada istifadə edə bilərik.

3.5. Mühasibatlıq və hesabatlılıq

Şirkətdə bütün mühasibatlıq qeydləri və dəstəkləyici sənədlərimiz aparılan əməliyyatların xarakterini dəqiq təsvir etməli və əks etdirməlidir. Açıqlanmamış və ya qeydə alınmamış heç bir hesab və ya aktiv yaradılmamalı və ya saxlanılmamalıdır. Şirkətdə bütün maliyyə məlumatlarının qeydiyyatı müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tam, şəffaf, dəqiq, zamanında və anlaşılan qaydada aparılmalıdır. Mühasibatlıq qeydləri və dəstəkləyici sənədlərimiz aparılan əməliyyatların xarakterini dəqiq təsvir etməli və əks etdirməlidir.

Açıqlanmamış və ya qeydə alınmamış heç bir məbləğ, hesab və ya aktiv yaradılmamalı və ya saxlanılmamalıdır. Şirkətin mühasibatlıq kitablarında və ya qeyd jurnallarında təhrif edilmiş, düzgün olmayan qeydlər və ya qeyri-münasib mühasibatlıq təcrübəsinə yol verilmir. Ödəniş prosedurunun tələblərinə müvafiq hesab edilməyən və təsdiqlər olmayan sənədlər əsasında Şirkət vəsaitlərindən ödəniş həyata keçirilmir və ya mülkiyyət ötürülmür. Əməliyyatın və ya ödənişin sənədləşdirildəndən fərqli olması niyyəti ilə heç bir əməliyyat və ya ödəniş həyata keçirilə bilməz. Qanun və biznes təcrübəsinə uyğun olaraq tələb olunan mühasibatlıq məlumatı heç bir əhəmiyyətli çatışmazlıq olmadan tam, ədalətli, dəqiq, vaxtında və başa düşülən qaydada müvafiq qurumlara



açıqlamağa hazırlıqdır. Şirkət həmçinin bütün daxili və kənar maliyyə hesabatlarını Maliyyə Hesabatlılığı üzrə Beynəlxalq Standartlara uyğun təşkil edir və ictimaiyyətə açıqlayır.

4. Maraqların Toqquşması

Bütün iş qərarlarımız şəxsən bizim üçün deyil, Şirkətimizin maraqları üçün ən yaxşı və düzgün olana əsaslanmalıdır. Kodeksə əsasən “əməkdaşın, onun yaxın qohumlarının, təsisçilik və asılılıq münasibətlərində olanların şəxsi maraqlarının Şirkətin maraqlarına zidd olan və ya yaxın qohumlarının şəxsi və ya maddi maraqlarına toxunan qərarların qəbul edilməsi, belə qərarların qəbulunda iştirak və ya vəzifə səlahiyyətləri ilə bağlı digər hərəkətlərin edilməsi, obyektiv qərarların qəbul edilməsinə təsir göstərə biləcək vəziyyət və ya şərait yaratmaq” - maraqların toqquşması hesab edilir.

4.1. Maraqların toqquşmasının həlli

Şirkəti təmsil etdiyiniz təqdirdə, Şirkətin maraqlarına müvafiq hərəkət etməlisiniz. Heç bir halda, maraqların toqquşması potensialı olan və bilən hər hansı fəaliyyət, təcrübə və ya hərəkətlə məşğul olmayın.

Əgər özünüz və ya başqası ilə bağlı faktiki və ya ehtimal edilən maraq toqquşması barədə xəbərdar olsanız, onu müəyyən edilmiş əlaqə kanalları vasitəsilə və “Şirkətin Maraqların Toqquşması Siyasət və Proseduru” sənədində təsvir olunduğu kimi açıqlamalısınız.

4.2. Hədiyyələr və əyləncələr

Sosial ünsiyyət, əlaqələrin genişləndirilməsi, hədiyyə vermək biznes tərəfdaşlarımızla münasibətlərin möhkəmlənməsinə kömək edə bilər. Lakin, Şirkətin əməkdaşları müvafiq qanunvericilik normaları və bu Kodeksin tələblərinə əməl etmədikdə Şirkətin münasibətlərinə və nüfuzuna xələl gətirilə bilər və hüquqi problemlərin yaranmasına səbəb ola bilər. İşlə bağlı hədiyyələrin verilməsi və ya qəbulu da maraqlar toqquşması yarada və hətta təsadüfən edilmiş olsa belə, əməkdaşın obyektivliyini şübhə altında qoya bilər. Siz Şirkət ilə işgüzar münasibət qurmaq istəyən hər hansı müştəridən, tədarükçüdən və yaxud digər şəxsdən hədiyyə və yaxud digər qazanc qəbul etməməlisiz. Şirkət ilə işgüzar münasibətdə olan hər hansı şəxs tərəfindən hər hansı işgüzar münasibətlərin möhkəmlənməsi üçün əyləncə xarakterli qonaqlığın verilməsi və ya alınması qanuni biznes məqsədlərinə xidmət etməlidir və sizin obyektiv və ədalətli biznes qərarın verilməsinə təsir etməməlidir.

“Hədiyyə” adı altında dəyərli bir əşya, o cümlədən, brend və ya qeyri-adi məmulatlar başa düşülür. Dəyəri yüksək olan hədiyyələr dərhal qaytarılmalı və bu barədə birbaşa menecerə məlumat verilməlidir. Əgər hədiyyəni dərhal qaytarmaq mümkün olmazsa,



belə hədiyyə xeyriyyə və yaxud Şirkətin məqbul hesab etdiyi digər məqsədlərlə istifadə edilməsi üçün kompayens üzrə nümayəndəyə təhvil verilməlidir. Nağd pul və ya nağd pul ekvivalentləri hər bir halda qadağan edilir. Yalnız məntiqli biznes məqsədləri üçün təqdim olunan hədiyyələr zəruri hallarda qəbul oluna və yaxud təklif oluna bilər. Hədiyyələr və ya qonaqpərvərlik dövlət məmurlarını cəlb etdikdə mütləq legitim biznes məqsədinin olduğunda, lazımi təsdiqlərin alındıqda və bu halların lazımi qaydada sənədləşdirildikdə əmin olun. Şirkətin “Hədiyyə və Bəxşiş Siyasəti” sənədinə uyğun olaraq rəhbərinizi xəbərdar etmək, onun göstərişlərinə əməl etmək və təklif olunan, qəbul edilmiş və ya rədd edilmiş hədiyyə və ya qonaqpərvərliyi sənədləşdirmək sizin öhdəliyinizdir.

5. Məlumatlardan istifadə

Şirkət müvafiq qanunlara uyğun olaraq məxfiliyə, dövlət və biznes sirrinin qorunmasına riayət etməklə məlumatları toplayır və istifadə edir. Məlumatların mühafizəsi dedikdə, Şirkətdə əldə edilən məlumatların məxfiliyi, tamlığı və istifadə səlahiyyəti, habelə, kommersiya sirri, əqlimülkiyyət, şəxsi məlumatlarının məxfiliyinə dair müvafiq qanunların tələblərinə uyğun olaraq dövlət və biznes sirrinin qorunmasına riayət etmək və istifadə nəzərdə tutur.

Şirkətin bütün məlumatları və məlumat resursları vəzifəsindən asılı olmayaraq bütün işçilər tərəfindən qorunur və Şirkət tərəfindən nəzərdə tutulan qaydalara müvafiq istifadəsi tənzimlənərək müvafiq təhlükəsizlik davranışları təmin edilir. Şirkətə məxsus vəsaitlər və resurslar yalnız legitim biznes təyinatı əsasında istifadə olunabilir. Bu resurslar - avadanlıq, obyektlər, proqram təminatı, məlumat bazası və maliyyə vəsaitləri və s. kimi digər aktivlərdir. Hər bir işçi ona həvalə edilmiş Şirkətə məxsus resursların mühafizəsinə ya sui-istifadə olunmamasına təminat verməlidir.

5.1. Şəxsi məlumatların məxfiliyi

Şirkət işçilərin, müştərilərin və biznes fəaliyyətində iştirak edən hər bir şəxsin şəxsi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyır. Şəxsi məlumatlar yalnız legitim biznes təyinatı üçün istifadə edilə bilər. Şəxsi məlumatlara çıxışı olan işçilər bu məlumatları yalnız Şirkətin siyasətlərinə və məlumatların qorunması haqqında ölkə qanunvericiliyinə müvafiq qaydada toplayır, saxlayır, ötürür və istifadə edir. Vəzifəniz şəxsi məlumatların emalı ilə bağlıdırsa, onların düzgün toplanması, qorunması və istifadəsi barədə lazımlı biliyə sahib olmalısınız və müvafiq təlimlərdə iştirak etməlisiz.

5.2. Məxfi məlumat və konfidensiallıq

Məlumat Şirkətin əsas aktividir. Şirkətin yazılı və ya şifahi məlumatları Şirkətə məxsusdur. Konfidensial və məxfi məlumat ictimaiyyətə açıq olmayan bütün məlumatı daxil edir. Üçüncü şəxslərə aid Şirkətə etibar edilmiş məlumatı daxil edən məlumatın açıqlanması rəqiblərin xeyrinə və Şirkətin ziyanına ola bilər. İşçilərin və müştərilərin



şəxsi məlumatları, satış haqqında məlumatlar, maliyyə məlumatları və büdcə strategiyaları, marketing məlumatları və strategiyaları, tədqiqat və strateji inkişaf tədbirləri və s. məlumatlar şirkətin məxfi məlumatı hesab edilir. Siz daima Şirkətin, eləcə də tərəfdaşları və müştərilər tərəfindən sizə etibar edilmiş məxfi məlumatın konfidensiallığını qorumasınız.

Hər hansı konfidensial və yaxud məxfi məlumatın icazəsiz açıqlanması qadağandır! Bu Şirkətin və yaxud onun tərəfdaşlarının və ya müştərilərinin rəqabət gücünə mənfi təsir göstərə, və yaxud üzərinizə və yaxud Şirkətin üzərinə hüquqi öhdəliklər qoya bilər. Yalnız rəsmi nümayəndə və yaxud xüsusi təyin edilmiş şəxs media orqanlarından daxil olan suallara aydınlıq gətirə bilər. Məxfiliyi pozan və Şirkətə məxsus məxfi məlumatları açıqlayan işçilərə intizam tədbiri tətbiq oluna, habelə, əmək münasibətlərinə xitam verilə bilər.

5.3. Əqli mülkiyyət

İntellektual əməyin bəhrəsi və yaradılmış informasiya nəticəsində mülkiyyət hüququ yaranır ki, bu mülkiyyət forması əqli mülkiyyət adlanır. Əqli mülkiyyətdən gəlir əldə etmək və başqalarının ondan gəlir almağının qarşısını almaq hər bir şirkət üçün vacib bir məsuliyyətdir. Qeyri-maddi varlıq olsa da, əqli mülkiyyət şirkətin fiziki aktivlərindən daha qiymətli ola bilər. Əqli mülkiyyət rəqabət üstünlüyünü təmsil edir və nəticədə mülk sahibi olan şirkətlər tərəfindən qəti şəkildə qorunur. Şirkət üçün işçilər, agentlər, nümayəndələr, kontraktorlar, məsləhətçilər və ya biznes tərəfdaşları tərəfindən hazırlanmış hesabatlar, strateji tədqiqat işləri, fəaliyyət planları, layihələr, konsepsiyalar və s. (lakin bununla məhdudlaşmayan) sənədlər toplusu əqli mülkiyyətdir, üzərində Şirkətin mülkiyyət hüququ tanınır və qorunur. Digərlərin əqli mülkiyyətinə hörmətlə yanaşmalı və əqli mülkiyyətlə bağlı bütün qanunlara riayət etməlisiniz.

Şirkətlə əmək münasibətləri və yaxud əməkdaşlıq zamanı Şirkətin biznes fəaliyyətilə bağlı yaradılmış, istehsal edilmiş, ərsəyə gəlmiş, yazılmış və ya hazırlanmış bütün əqli mülkiyyət obyektləri barədə Şirkətə məlumat verilməlidir ki, bu əqli mülkiyyət üzərindəki hüquqlar qanuna müvafiq qaydada Şirkətə ötürülsün.

5.4. Elektron resurslardan istifadə

Şirkətin ofis və ya mobil telefon, poçt, intranet və ya elektron poçt kimi telekommunikasiya vasitələri Şirkətin mülkiyyətidir. Bu kommunikasiya vasitələrindən istifadə bütün işçilərin üzərində məsuliyyət və müvafiq öhdəliklər yaradır. Şirkətin əqli mülkiyyəti, təhlükəsizlik sistemləri və əməkdaşların təhdid, təhqir və şəxsi həyatlarına müdaxilədən təcrid mühiti qorunmalı, hər kəs tərəfindən eyni intizamla yanaşılmalıdır. İşçinin elektron kommunikasiyası və ya məlumat data bazasına giriş imkanları Şirkətin inventar və ya maddi vəsait resursları - kompüterlər, netbook, smart telefonlar, tabletlər və ya digər mobil cihazlardan və ya şirkətə məxsus program təminatının istifadəsi vasitəsilə yaradılırsa, bu zaman Şirkətin serverində saxlanılan məlumatlar şəxsi hesab



olunmur. Şirkət onun İT resursları ilə (habelə şəxsi istifadə üçün nəzərdə tutulmuş internet resursları) ilə həyata keçirilən yaxud bütün intranet, elektron poçt və ya rəqəmsal fəaliyyəti monitoring edib, yoxlamaq hüququnu özündə saxlayır. Şirkətin İT resurslarından sui-istifadə informasiya texnologiyalarına girişin məhdudlaşdırılması, işə xitam verilməsi daxil olmaqla intizam tədbirləri və müvafiq qanunların tələb etdiyi kimi müvafiq tənzimləyici orqanlara hesabat verilməsi ilə nəticələnə bilər.